

## **Böyük mühəndis (Rəhbərlik yanında aparat, Maddi- texniki təchizat üzrə) vəzifəsi üzrə test tapşırıqları**

1. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənin (podratçı) satınalan təşkilata təqdim etdiyi sənədlərdən biri yanlış verilmişdir:

- A) Bağlanacaq müqavilənin yerinə yetiriləcəyi ilə bağlı zəmanət məktubu
- B) İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi
- C) Tenderdə iştirak etmək üçün ərizə
- D) Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər
- E) Tender təklifi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Dövlət satınalmaları haqqında. Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 245-IIQ №-li qanunu

2. Incoterms nə deməkdir?

- A) Beynəlxalq müqavilələrin satış üzrə açar elementləri
- B) Məhsulgöndərmə müqavilələrinin açar elementləri
- C) Tədarük prosesində bağlanan müqavilələrin açar elementləri
- D) İstehsal prosesində bağlanmış müqavilələrin əsas elementləri
- E) Xərclərin müəyyənləşdirilməsi üzrə bağlanmış müqavilələrin açar elementləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: Incoterms şərtləri. <https://www.tradefinanceglobal.com/freight-forwarding/incoterms/>, 25.10.2018

3. Hansı halda yüklərin daşınma marşrutu şəhər icra hakimiyyəti, DYP və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır?

- A) Rayon tərkibinə daxil olan şəhər hüdudundan keçdikdə
- B) Magistral avtomobil yollarından keçdikdə
- C) Rayonlardakı iri yaşayış məntəqələrindən keçdikdə

D) Respublika əhəmiyyətli şəhər hüdudundan keçdikdə

E) Naxçıvan muxtar Respublikasının ərazisindən keçdikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

4. Malların bu və ya digər dərəcədə tədqiqi ilə əlaqədar olaraq ekspertizaların hansı növü mövcud deyildir?

A) Əmtəəçilik ekspertizası

B) Fərqləndirmə ekspertizası

C) Texnoloji ekspertiza

D) Təsnifat ekspertizası

E) Materialların ekspertizası

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

5. Əmtəəçilik ekspertizası nə üçün aparılır?

A) Ölkə ərazisinə gətirilən və bu ərazidən aparılan malların tarif və qeyri tarif tənzimləmə tədbirlərini həyata keçirmək üçün

B) Malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün

C) Malın növünü, onun təyinatını, vəziyyətini, əsas istehlak xüsusiyyətlərini, mövcud çatışmazlıqlarını, markasını, cinsini və s. özəlliklərinin təyin etmək üçün

D) Malın gömrük sərhəddindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək qiyməti müəyyənləşdirmək üçün

E) Malın əmtəə pozisiyası və subpozisiyasını, daha doğrusu malın kodunu təyin etmək üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

6. Gömrük ekspertizası hansı müddətdə aparılır?

- A) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 20 iş günü müddətinə
- B) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən 20 gün müddətinə
- C) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 30 gün müddətinə
- D) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən iş günündən 25 iş günü müddətinə
- E) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 20 gün müddətinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003., Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

7. Incoterms şərtləri aşağıdakı hansı kateqoriyalar üzrə formalaşmışdır?

- A) E, F, C və P qrupları
- B) E, F, C və D qrupları
- C) A, E, F və D qrupları
- D) A, C, D və X qrupları
- E) F, C, D və K qrupları

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: Incoterms şərtləri. <https://www.tradefinanceglobal.com/freight-forwarding/incoterms/>, 25.10.2018

8. Dəniz və axarsu nəqliyyatında istifadə edilən Incoterms şərtləri hansılardır?

- A) A) CIF, DAT, DAP, DDP
- B) B) EXW, FCA, CPT, FAS
- C) C) CPT, CFR, FAS, FOB
- D) D) FAS, FOB, CFR, CIF
- E) E) CPT, CIF, DAT, DAP

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

9. Sığorta ehtiyatları nə üçün yaradılır?

- A) Məhsulların mövsümi istehlakı zamanı ticarət prosesinin kəsilməzliyi üçün
- B) Məhsulgöndərəninin planlaşdırılmamış şəkildə məhsul göndərilməsini dayandırması zamanı ticarət prosesinin kəsilməzliyi üçün
- C) Məhsulgöndərəninin məhsul nəqliyyatı mövsümi xarakter daşdıqda ticarət prosesinin kəsilməzliyi üçün
- D) Ticarət müəssisəsinin məhsullara növbəli çatdırmalar arasında planlı ehtiyacının olduğu halda ticarət prosesinin kəsilməzliyi üçün
- E) Mövsümi xarakterli məhsullara ehtiyacın artdığı hallarda ticarət prosesinin kəsilməzliyi üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

10. Material ehtiyatları; 1 yanvar üçün – 30 ton, 1 fevral üçün -40 ton, 1 mart üçün -30 ton, 1 aprel üçün-60 ton, 1 may üçün- 50 ton, 1 iyun üçün -30 ton, 1 iyul üçün-30 ton olub, orta yarımillik ehtiyat miqdarını tapın.

- A) 20
- B) 35
- C) 40

D) 45

E) 50

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва

11. Aşağıdakı variantlardan hansı FOB (Free On Board) incoterms şərtinə uyğundur?

A) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti və alıcının məhsulu təslim almaq üçün tələb etdiyi yerə qədər hesablanacaq daxili nəqliyyat xərclərini, liman xərclərini və gömrük xərclərini əlavə edir

B) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, limana daxili nəqliyyat, liman xərcləri, gömrük xərcləri və fraxt əlavə edir

C) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, gömrük xərcləri, daşıma sığortası, fraxt, alıcının ölkəsindəki gömrük xərclərini, gömrük vergilərini, daxili nəqliyyat xərcləri və bütün xərcləri əlavə edir

D) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, gömrük xərcləri, daşıma sığortası, fraxt və alıcının ölkəsindəki daxili nəqliyyat xərclərini əlavə edir

E) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, limana daxili nəqliyyat, liman xərcləri, gömrük xərcləri, daşıma sığortası və fraxt əlavə edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

12. Aşağıdakılardan hansı avtomobil nəqliyyatının əsas üstünlüklərindəndir?

A) Tariflər aşağı, xüsusilə tranzit göndərmələr üçün güzəştlər böyükdür

B) Məhsuldarlığı yüksəkdir

C) "Qarıdan qarıya" yükləri daşıya bilir

D) İqlim şərtlərindən asılı deyil

E) Göndərmələrin sürəti kiçikdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

13. Hava nəqliyyatının əsas çatışmazlıqlarından hansı aşağıda qeyd edilmişdir?

- A) Daşıma prosesi etibarlıdır
- B) Daşımaların maya dəyəri yüksəkdir
- C) Yükdəşimələrin sürəti yüksəkdir
- D) Daşımalar yüksək kapital, enerji və material tutumludur
- E) Daşıma marşrutları qısaadır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

14. Dəmiryol nəqliyyatının üstünlükləri hansı cavabda tam düzgün göstərilmişdir? 1. Yüklər kifayət qədər yaxşı saxlanılır, 2. Uzaq məsafələrə yüklərin daşınması mümkündür, 3. İqlim şərtlərindən asılı deyil, 4. Yüklər çox yüksək sürətlə daşınır, 5. Tariflər aşağı, xüsusilə tranzit göndərmələr üçün güzəştlər böyükdür

- A) 1,4,5
- B) 3,5
- C) 2,4,5
- D) 1,3,5
- E) 2,3,5

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

15. Hansı müqavilələrə Fraxt müqavilələri deyilir?

- A) Yüklərinin dəmiryol nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə
- B) Yüklərinin hava nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə

- C) Yük vahidlərinin su nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə
- D) Yük vahidlərinin avtomobil nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə
- E) Yük vahidlərinin boru kəməri nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

16. Çarter (partiya) müqavilələri hansı məqsədlə bağlanır?

- A) Yükdəşiyənlərlə yük sahibləri arasında müəyyən müddət ərzində (taym-çarter) bir və ya bir neçə ardıcıl reyslərin həyata keçirilməsi üçün
- B) Yüklər onları fəaliyyət xüsusiyyətlərinə görə müxtəlif giriş məntəqələrində yüklərin növbəti reys və ya reyslər üçün vaxtında rəsmiləşdirilməsi üçün
- C) Yüklər kimi nəzərdə tutulan məhsullarla gəmi tam doldurulmadıqda gəminin yük yerlərinə ixtiyari kütləvi yüklər əlavə edə bilmək üçün
- D) Fraxtlaşma faktının və onun əsas şərtlərinin (gəminin adı, yüklərin növü, kəmiyyəti və s.) əvvəlcədən qeyd edilməsi üçün
- E) Yükdəşiyənlərlə yük sahibləri arasında müəyyən müddət ərzində (taym-çarter) bir və ya bir neçə paralel reyslərin həyata keçirilməsi üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Т.İманов. Логистиканын əsasları. II hissə. Bakı, 2005

17. Təyinat limanındakı yük anbarlarına daxil olan yüklər hansı müddət ərzində saxlanıldıqda anbar saxlama xərcləri tutulmur?

- A) 36
- B) 18
- C) 24
- D) 72
- E) 48

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

18. Xarici ölkələrdən hansı tullantıların saxlanmaq və basdırılmaq üçün Azərbaycan ərazisinə daşınmasına ölkə ərazisindən tranzit yolu ilə aparılmasına icazə verilmir?

- A) Kimyəvi və toksik tullantıların
- B) Radioaktiv və plastik tullantıların
- C) Radioaktiv və toksik tullantıların
- D) Toksik tullantıların
- E) Kimyəvi tullantıların

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

19. Təhlükəli maddə və məmulatların daşıma marşrutlarının razılaşdırılması üçün avtonəqliyyat müəssisələri onların daşınmasına neçə gün qalmış lazımı sənədləri DYP-yə təqdim etməlidirlər?

- A) Ən azı 7 gün
- B) Ən azı 15 gün
- C) Ən azı 30 gün
- D) Ən azı 3 gün
- E) Ən azı 10 gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

20. Təhlükəli yük daşıyan avtomobil sürücüsü hansı halda avtomobili idarəetməyə buraxılır?



A) DYP və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

B) Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

C) Fövqəladə Hallar Nazirliyinin proqramı əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

D) DYP və Bakı Nəqliyyat İdarəsi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

E) Səhiyyə Nazirliyi və ARDNŞ ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 N<sup>ə</sup>-li qərarı

21. Təhlükəli yüklər nəqliyyat vasitələri karvanları ilə daşınarkən düzənlik yerlərdən keçən yol sahələrində hərəkət zamanı karvandakı nəqliyyat vasitələri arasında nə qədər məsafə olmalıdır?

A) Ən azı 30 metr

B) Ən azı 100 metr

C) Ən azı 50 metr

D) Ən azı 150 metr

E) Ən azı 300 metr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 N<sup>ə</sup>-li qərarı

22. Hansı təhlükəli yüklər üçün istifadə edilən vaqon-sisternlər, qazanlar və xüsusi konteynerlər «Təzyiq altında işləyən tutumların təhlükəsiz istismar Qaydaları»nın tələblərinə cavab verməlidir?

A) 100°S temperaturda, yaxud 0,15 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

B) 30°S temperaturda, yaxud 0,20 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

C) 80°S temperaturda, yaxud 0,09 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

D) 50°S temperaturda, yaxud 0,07 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

E) 60°S temperaturda, yaxud 0,08 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli 207 №-li qərarı

23. Aşağıdakılardan hansı satınalan təşkilat anlayışını ifadə edir?

A) Dövlət tərəfindən yaradılan və onun adından bütün satınalma prosedurlarını həyata keçirən müvəqqəti təşkilat

B) Tender şərtlərinə əsasən təklif verən, tenderdə iştirak haqqını ödəyən hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslərin birliyi

C) Dövlət tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvəqqəti işçi qrupu

D) Malları (işləri və xidmətləri) satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar

E) Nizamnamə fondunda dövlətin payı 51 faiz və daha çox olan müəssisə və təşkilatlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: Dövlət satınalmaları haqqında. Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 245-IIQ №-li qanunu

24. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları hansı satınalma metodları ilə həyata keçirilir? Tam düzgün cavabı göstərin.

A) Açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma

B) Açıq tender, anket, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma

C) Məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma

D) Açıq tender, üçmərhələli tenderməhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma

E) Açıq tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və ikimərhələli tender

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Dövlət satınalmaları haqqında. Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 245-IIQ №-li qanunu

25. Hansı halda məhdud iştiraklı və qapalı tenderdən istifadə olunur? 1. Həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar (işlər və xidmətlər) yalnız məhdud sayda potensial malgöndərənlərdə (podratçılarda) olduqda; Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda; 3 Mallar (işlər və xidmətlər) müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda; 4. Mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; 5. Çoxsaylı tender təkliflərinə baxılması və onların qiymətləndirilməsi üçün tələb olunan vaxt və xərclər satın alınacaq malların (işlərin və xidmətlərin) dəyəri ilə mütənasib olmadıqda;

A) 1, 3, 4

B) 1, 2, 3, 5

C) 2, 3, 4, 5

D) 1, 4

E) 1, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Dövlət satınalmaları haqqında. Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 245-IIQ №-li qanunu

26. Satınalmaların təşkili üçün satınalan təşkilat aşağıdakı mərhələləri hansı ardıcılıqla həyata keçirir? 1. tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir; 2. tender komissiyasını formalaşdırır; 3. tenderin əsas şərtlər toplusunu hazırlayır;

A) 2, 3, 1

B) 1, 2, 3

C) 2, 1, 3

D) 3, 2, 1

E) 3, 1, 2

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: Dövlət satınalmaları haqqında. Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 245-IIQ №-li qanunu

27. Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən nə qədər əvvəl respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir?

A) Ən azı 30 bank günü

B) Ən azı 10 bank günü

C) 10-15 bank günü

D) 15 bank günü

E) Ən azı 7 bank günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Dövlət satınalmaları haqqında. Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 245-IIQ №-li qanunu

28. Tədarükat metodlarından olan "Bir partiya ilə məhsulların tədarükü" metodunun əsas xüsusiyyətlərini qeyd edin.

A) Sənədləşmələrin həcmi azalır, rəsmiləşdirmə sadələşir, yüksək ticarət güzəştləri edilməsinə şərait yaradır, sifariş edilən partiyanın tam göndərilməsinə zəmanət verir

- B) Xammal, material və dəstləşdirici məmulatları alan istehlakçı firmalar istehsalı planlaşdırılan məhsulun buraxılışını tezləşdirir
- C) İstehsal ehtiyatlarının səviyyəsini normallaşdırır, dövriyyə vəsaitlərinin dövr sürətini artırır
- D) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsulların alınması zamanı istifadə edilir
- E) Ayrı-ayrı mal-materialların alınmasına tələbat yarandıqca məhsulgöndərənlərlə istehlakçılar arasında sifariş partiyalarının həcmi, göndərilmə müddətləri və nəqliyyat vasitələrinin seçimi barədə şifahi və ya yazılı əlaqə yaradılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

29. Tədarükat metodlarından olan “qiymət cədvəlləri üzrə gündəlik alış” metodunun əsas xüsusiyyətlərini qeyd edin.

- A) Sənədləşmələrin həcmi azalır, rəsmiləşdirmə sadələşir, yüksək ticarət güzəştləri edilməsinə şərait yaradır
- B) Anbar təsərrüfatının yaradılması və anbarların saxlanılması xərcləri azaldır
- C) İstehsal ehtiyatlarının səviyyəsini normallaşdırır, dövriyyə vəsaitlərinin dövr sürətini artırır
- D) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsulların alınması zamanı istifadə edilir
- E) Ayrı-ayrı mal-materialların alınmasına tələbat yarandıqca məhsulgöndərənlərlə istehlakçılar arasında sifariş partiyalarının həcmi, göndərilmə müddətləri və nəqliyyat vasitələrinin seçimi barədə şifahi və ya yazılı əlaqə yaradılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

30. Aşağıdakı cavablardan hansı sifariş anlayışını ifadə edir?

- A) Müəssisələrlə tədarükat münasibətlərinə girən və onların göndəriləcək məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir
- B) Satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir

C) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər üçün sənəddir

D) Məhsulgöndərənlərdən zəruri kəmiyyətdə və razılaşdırılmış keyfiyyətdə lazımi məhsulların tələb olunan vaxtda göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir

E) Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

31. Aşağıdakı cavablardan hansı tələbnamə anlayışını ifadə edir?

A) Tədarükat münasibətlərində məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir

B) Satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir

C) Azərbaycan Respublikası dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondların vəsaitinə aid edilən sorğudur

D) Məhsulgöndərənlərdən zəruri kəmiyyətdə və razılaşdırılmış keyfiyyətdə lazımi məhsulların tələb olunan vaxtda göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir

E) Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

32. Beynəlxalq təcrübədə kiçik partiyalarla məhsulgöndərmələr istisna olmaqla, firmalar tədarük işlərini sadələşdirmək üçün neçə və hansı rənglərdə olan sifariş nüsxələrindən istifadə edirlər?

A) 4; ağ-çəhrayı-mavi-yaşıl

B) 3; ağ-çəhrayı-yaşıl

C) 4; ağ-mavi-yaşıl-boz

D) 2; ağ-çəhrayı

E) 3; ağ-mavi-yaşıl

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

33. Beynəlxalq təcrübədə kiçik partiyalarla məhsulgöndərmələr istisna olmaqla, firmaların tədarük işlərini sadələşdirmək üçün tərtib etdikləri dörd rəngli sifariş nüsxələrindən 3-cü mavi rəngli nüsxə kimə verilir?

A) Vasitəçilərə

B) İstehsalçı firmanın maliyyə şöbəsinə

C) Sifarişçi firmanın maddi-texniki təchizat şöbəsinə

D) Arxivə

E) Məhsulgöndərənə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

34. Satınalma planlaşdırılarkən məhsulgöndərənlərin (təchizatçıların) seçilməsi zamanı hansı üç əsas meyar xüsusi əhəmiyyət kəsb edir?

A) Materialların qiyməti, materialların keyfiyyəti, xidmətin keyfiyyəti

B) Materialların qiyməti, kredit vermək imkanları, etibarlılıq

C) Xidmətin keyfiyyəti, etibarlılıq, firmanın maliyyə vəziyyəti

D) Materialların keyfiyyəti, ixtisaslaşma, coğrafi yerləşmə

E) Firmanın istehsal texnologiyası, ehtiyat hissələrinin mövcudluğu, ödəmə qabiliyyəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

35. Tədiyyə tapşırıqları neçə gün ərzində banka təqdim edilməlidir?

A) Tərtib edildiyi 10 gün ərzində

- B) Tərtib edildiyi 15 gün ərzində
- C) Tərtib edildiyi 30 gün ərzində
- D) Tərtib edildiyi 3 gün ərzində
- E) Tərtib edildiyi 7 gün ərzində

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

36. Tədarükün planlaşdırılması hansı proseslə başlayır?

- A) Maliyyə resurslarına tələbatın müəyyənləşdirilməsi ilə
- B) Material resurslarına tələbatın müəyyənləşdirilməsi ilə
- C) Məsrəflərin minimumlaşdırılması ilə
- D) Bazarın araşdırılması ilə
- E) İstehlakçıların müəyyənləşdirilməsi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

37. Materiallara tələbatın hesablanması istifadə edilən determinələşdirilmiş metodun hansı halda tətbiq edilir?

- A) Gözlənilən tələbatın hesablanması üçün riyazi-statistik metodların tətbiqinə ehtiyac olduqda
- B) Tələbatın hesablanmasında işçi heyətinin təcrübəsinə ehtiyac olduqda
- C) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsullara ehtiyac olduqda
- D) Bazarın təhlilinə kifayət qədər vaxt olmadıqda
- E) Sifarişlərin yerinə yetirilməsi dövrü və eləcə də, materiallara tələbatın həcmi və yaranma vaxtı məlum olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005



38. Resurslara tələbatın hesablanması metodlarından olan birbaşa hesablama metodunda məlumat üzrə materiallara tələbatın həcmi hansı düsturla tapılır? Q – məmulatın illik istehsal proqramı, H – hər bir məmulat üzrə material məsrəfi normasıdır.

A)  $V=Q+H$

B)  $V=Q/H$

C)  $V=2Q \times H$

D)  $V=Q \times H$

E)  $V=H/Q$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

39. Kiçik partiyalarla bir qaydada alış tədarük metodunun müsbət tərəfləri hansı variantda tam düzgün qeyd edilmişdir? 1. İstehsalı planlaşdırılan məhsulların buraxılışı tezləşir; 2. Anbar əməliyyatları sadələşir; 3. Anbarlara tələbat artır; 4. Məhsul göndərmələr üzrə sənədləşdirmə işləri və məsrəfləri azalır;

A) 1, 2, 3

B) 1, 2, 4

C) 1, 2

D) 1, 3

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

40. Son məhsul istehsalı üçün lazım olan materialların tədarük edilməsi və ya xüsusi istehsalda hazırlanması məsələsinin həll edilməsi nə adlanır?

A) MOB (özün hazırla və ya al) məsələsi

B) Zəif (lean) istehsal

C) Dəqiq vaxtında metodu

D) Kanban metodu

E) Cırıldayan təkər effekti

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

41. Tədarük metodunun seçilməsi hansı amillərdən asılıdır?

A) Ehtiyatların saxlanması və yaradılması xərclərindən, materialların tərkibindən

B) Firmanın maliyyə vəziyyətindən, xidmətedici heyətə çəkilən xərclərdən

C) Son məhsulun mürəkkəbliyi dərəcəsindən, dəstləşdirici məmulatların və materialların tərkibindən

D) Dəstləşdirici məmulatların və materialların tərkibindən, nəqliyyat vasitələrinin sığortalanmasından

E) Anbarların saxlanması xərclərindən, son məhsulun mürəkkəbliyi dərəcəsindən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

42. İstehsal və əmtəəlik ehtiyatların növləri hansı variantda tam düzgün göstərilmişdir?

A) Sığorta və mövsümi

B) Cari, rüblük və illik

C) Cari, sığorta və mövsümi

D) İllik və rüblük

E) Mövsümi, daimi, rüblük

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: A.M.Гаджинский. Логистика. Москва, 1999

43. Cari ehtiyatlar hansı variantda düzgün ifadə olunmuşdur?

- A) Ticarət proseslərində çatdırmalar arasındakı növbəliliyin kəsilməzliyini təmin edir
- B) Tələbin qəfil artması nəticəsində istehsal prosesinin dayanmamasını təmin edir
- C) Mövsümi məhsullara olan ehtiyacı təmin edir
- D) Məhsul göndərənlərdən gələn məhsulun gözlənilməz gecikmələrinin istehsala və ticarətə təsirini minimuma endirir
- E) İstehsal və ticarət proseslərində çatdırmalar arasındakı növbəliliyin kəsilməzliyini təmin edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

44. Sifariş edilmiş məhsulun gecikməsi nəticəsində istehsal və ticarət prosesinə ziyan dəyməməsi üçün yaradılan ehtiyatlar hansıdır?

- A) Sığorta ehtiyatları
- B) Cari ehtiyatlar
- C) Təbii ehtiyatlar
- D) Rüblük ehtiyatlar
- E) Mövsümi ehtiyatlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

45. Ehtiyatların idarəedilməsinin əsas səbəbləri aşağıdakı hansı məsələlərin həllidir? Tam düzgün cavabı göstərin. 1. Zəruri ehtiyat miqdarının təyini, yəni ehtiyat normasının təyini, 2. Ehtiyatların həcmünün maksimallaşdırılması 3. Ehtiyatların mövcud miqdarının nəzarət sisteminin yaradılması və onların mövcud ehtiyat normasına uyğunlaşdırılması

- A) 1, 3
- B) 1, 2
- C) 2
- D) 3
- E) 1

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

46. Əmtəlik ehtiyat normasının müəyyənləşdirilməsi zamanı hansı metodlardan istifadə edilir?

- A) Diferensial, texniki-iqtisadi hesablamalar, iqtisadi-riyazi
- B) Evristik, texniki-iqtisadi hesablamalar, iqtisadi-riyazi
- C) İnduksiya, analitik, normativ
- D) İqtisadi-riyazi, analitik
- E) Texniki-iqtisadi hesablamalar, diferensial

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

47. Mal nümunəsi anlayışının izahı hansı variantda tam düzgün verilmişdir?

- A) Məhsulun bir hissəsi olub, onun bütün fiziki xüsusiyyətlərini özündə əks etdirəndir
- B) Məhsulun lazımlı hissəsi olub, bütün tədqiqat obyektinin tərkibi və xüsusiyyətlərini olduğu kimi əks etdirəndir
- C) Məhsulun gömrükdən keçirilməyən hissəsi olub, onun bütün tərkibini, xüsusiyyətlərini və strukturunu bütünlükdə özündə əks etdirəndir
- D) Məhsulun bir hissəsi olub, onun strukturunu bütünlükdə özündə əks etdirəndir
- E) Məhsulun bir hissəsi olub, onun bütün tərkibini, xüsusiyyətlərini və strukturunu bütünlükdə özündə əks etdirəndir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: С.Қ.Нурियев, А.Ş.Şəkərəliyev, А.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

48. Gömrük ekspertizası üzrə ekspertin rəyi üç hissədən ibarət olur. Rəyin giriş hissəsində göstərilənlərdən hansı aşağıda səhv verilmişdir?

- A) Ekspertizanı təyin edən orqanın adı
- B) Ekspertlər barədə məlumatlar (vəzifəsi, soyadı, adı ,atasının adı, ixtisası, elmi dərəcəsi)
- C) Materialların ekspertizaya daxil olması və rəyin yazılması tarixi
- D) Ekspert tədqiqatı obyektlərinin vəziyyəti
- E) Ekspertizanın aparıldığı yer

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

49. Tərkibindəki kükürdün miqdarına görə neft 3 qrupa (az kükürlü, kükürlü və yüksək kükürlü) ayrılır. Bunlardan yüksək kükürlü neftlərin tərkibindəki kükürdün miqdarı nə qədər olur?

- A) 1.8%-dən çox
- B) 0.6%-ə qədər
- C) 0.6%-dan çox
- D) 0.61-1.8% arasında
- E) 2.8%-dən çox

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

50. Aşağıdakı variantlardan hansı CİF (Carriage insurance paid to) incoterms şərtinə uyğundur?

- A) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti və alıcının məhsulu təslim almaq üçün tələb etdiyi yerə qədər hesablanacaq daxili nəqliyə xərclərini, liman xərclərini və gömrük xərclərini əlavə edir
- B) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, limana daxili nəqliyə, liman xərcləri, gömrük xərcləri, daşıma sığortası və fraxt əlavə edir - CİF

C) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, limana daxili nəqlətmə, liman xərcləri, gömrük xərcləri və fraxt əlavə edir

D) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, gömrük xərcləri, daşıma sığortası, fraxt və alıcının ölkəsindəki daxili nəqlətmə xərclərini əlavə edir

E) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, gömrük xərcləri, daşıma sığortası, fraxt, alıcının ölkəsindəki gömrük xərclərini, gömrük vergilərini, daxili nəqlətmə xərcləri və bütün xərcləri əlavə edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

51. Ekspertizaların növbəliliyinə görə hansı növləri vardır?

A) Əsas və komissiya

B) Tək və kollektiv

C) Azobyektli və çoxobyektli

D) Əsas və əlavə

E) İlkin və təkrar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

52. Ekspertizaların həll olunan tapşırıqın miqyasına görə hansı növləri vardır?

A) Əsas və komissiya

B) Tək və kollektiv

C) Azobyektli və çoxobyektli

D) Əsas və əlavə

E) İlkin və təkrar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

53. Gömrük ekspertizasının obyektləri dedikdə, aşağıdakı hansı maddiləşmiş məlumat mənbələri başa düşülmür?

- A) Qaçaqmal obyektləri və gömrük qaydalarının pozulması
- B) Gömrük sərhəddindən keçən mal və əşyalar
- C) Gömrük sərhəddindən keçən mal və əşyalardan tədqiqat üçün götürülmüş prob və nümunələr
- D) Gömrük sərhəddindən keçən bütün şəxslər
- E) Gömrük rəsmiləşdirilməsində və gömrük nəzarətində istifadə olunan müxtəlif çeşidli mal müşayiəti sənədləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

54. Sifarişlərin dövriliyinə görə ehtiyatların vəziyyətinə nəzarət sisteminin tətbiq edilməsi hansı cavab variantında düzgün qeyd edilmişdir?

- A) Ehtiyatların çatışmaması böyük itkilərə səbəb olursa
- B) Sifarişlərin miqdarından asılı olaraq qiymət endirimlərinin olması
- C) Çatdırmanın şərtləri müxtəlif həcmli partiyalarla sifariş qəbul etməyə imkan verirsə
- D) Ehtiyatların saxlanılmasının xərclərinin çox olması
- E) Tələb çox olduqda onun təyin edilə bilməməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: A.M.Гаджинский. Логистика. Москва, 1999

55. Sifarişlərin ölçüsünə görə ehtiyatların vəziyyətinə nəzarət sisteminin tətbiq edilməsi hansı cavab variantında düzgün qeyd edilmişdir? Tam düzgün cavab variantını qeyd edin. 1. Ehtiyatların çatışmaması böyük itkilərə səbəb olursa; 2. Sifarişlərin miqdarından asılı olaraq qiymət endirimlərinin olması; 3. Ehtiyatların çatışmazlığı itkiyə səbəb olursa; 4.

Ehtiyatların saxlanılmasının xərclərinin çox olması; 5. Tələb çox olduqda onun təyin edilə bilməməsi;

A) 1, 3, 4

B) 2, 3, 4, 5

C) 1, 4, 5

D) 1, 2, 4, 5

E) 2, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

56. Təchiz edilən məhsulun optimal miqdarı və buna müvafiq olaraq da, optimal tezliyi hansı amillərdən asılıdır?

A) Məhsulun istehsal xərclərindən, sifarişin miqdarından, ehtiyatların saxlanılma xərclərindən

B) Tələbin hesablanma xərclərindən, məhsulların çatdırılma xərclərindən, ehtiyatların saxlanılması xərclərindən

C) Tələbin həcmindən, məhsulların çatdırılma xərclərindən, ehtiyatların saxlanılması xərclərindən

D) İstehlakçı növündən, ehtiyatların yaradılma xərclərindən, nəqliyyat xərclərindən

E) Tələbin həcmindən, məhsulların çatdırılma xərclərindən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

57. Bütün nəqliyyat növləri ilə istifadə edilən Incoterms şərtləri hansılardır?

A) EXW, FCA, CPT, CIP, DAT, DAP, DDP

B) CPT, CIP, FAS, FOB, DAP, DDP, CFR

C) FOB, FAS, CIF, DAT, DAP, DDP, FCA

D) FAS, CIF, EXW, FCA, DAP, DDP



E) EXW, FCA, CPT, CFR, FAS, FOB, CFR

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

58. EXW (Ex Works) təslim növündə alıcı və satıcının səlahiyyət və məsuliyyət bölüşdürülməsi hansı variantda düzgün verilmişdir?

- A) Sığorta satıcıya aiddir
- B) Qablaşdırma satıcıya aiddir
- C) İdxal gömrük xərcləri satıcıya aiddir
- D) Qablaşdırma və daxili nəqletmə alıcıya aiddir
- E) İxrac gömrük xərcləri satıcıya aiddir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

59. Gömrük ekspertizasının aparılması Qaydalarına əsasən malların gömrük ekspertizasına göndərilməsi barədə gömrük orqanlarının sənədində (göndərişində) göstərilməli olanlardan hansı yanlış verilmişdir?

- A) Gömrük ekspertizasının aparılmasının məqsədləri
- B) Ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı
- C) Ekspert qarşısında qoyulmuş suallar
- D) Gömrük ekspertizasının aparılacağı gömrük laboratoriyasının adı
- E) Gömrük ekspertizasını aparacaq ekspertin adı

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

60. FOB (Free on board) təslim növündə satıcının səlahiyyət və məsuliyyətləri hansı variantda düzgün verilmişdir?

- A) Qablaşdırma, ixrac gömrük xərcləri, ilkin daxili nəqletmə, əsas nəqletmə vasitəsinə yükləmə
- B) Çatdırma sığortası, ixrac gömrük xərcləri
- C) Əsas nəqletmə vasitəsindən boşaltma, qablaşdırma, ilkin daxili nəqletmə
- D) İdxal gömrük xərcləri
- E) Son nəqletmə, əsas nəqletmə vasitəsinə yükləmə, ixrac gömrük sığortası, boşaltma

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

61. Hansı mallardan gömrük laboratoriyasına göndərilməsi üçün təhlükəsizlik, baytarlıq-sanitariya və keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədi ilə prob və nümunələr götürülmür, onların gömrük ekspertizası aparılır?

- A) Saxlama müddəti 7 (yeddi) gündən az olan tez xarab olan mallardan
- B) Saxlama müddəti 3 (üç) aydan az olan tez xarab olan mallardan
- C) Saxlama müddəti 1 (bir) aydan az olan tez xarab olan mallardan
- D) Saxlama müddəti 1 (bir) ildən az olan tez xarab olan mallardan
- E) Saxlama müddəti 6 (altı) aydan az olan tez xarab olan mallardan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

62. Gömrük ekspertizasının aparılması müddəti səbəbləri göstərilməklə, gömrük laboratoriyasının rəhbərinin yazılı icazəsi əsasında gömrük ekspertizasının aparılması üçün hansı müddətə uzadıla bilər?

- A) 1 (bir) aydan çox olmayan müddətə
- B) 7 (yeddi) gündən çox olmayan müddətə

- C) 6 (altı) aydan çox olmayan müddətə
- D) 4 (dörd) aydan çox olmayan müddətə
- E) 10 (on) gündən çox olmayan müddətə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı.m.7.2

63. CPT (Carriage paid to) təslim növündə alıcının səlahiyyət və məsuliyyətlərindən biri hansı variantda düzgün verilmişdir?

- A) Qablaşdırma
- B) İlkin nəqləmə
- C) İxrac gömrük xərcləri
- D) Əsas nəqləmə vasitəsindən boşaltma
- E) Əsas nəqləmə vasitəsinə yükləmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

64. Gömrük ekspertizası üçün dəmiryol və ya avtomobil sisternlərində, neft gəmilərində, çəllək və bidonlarda və digər daşınma vasitələrində daşınan neft və neft məhsullarından götürülən prob və nümunələrin minimum miqdarı nə qədərdir?

- A) 3 ədəd prob x 2 dm<sup>3</sup> birləşdirilmiş prob
- B) 2 ədəd prob x 3 dm<sup>3</sup> birləşdirilmiş prob
- C) 1 ədəd prob x 2 dm<sup>3</sup> birləşdirilmiş prob
- D) 1 ədəd prob x 1 dm<sup>3</sup> birləşdirilmiş prob
- E) 3 ədəd prob x 3 dm<sup>3</sup> birləşdirilmiş prob

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

65. DAT (Delivery at terminal) təslim növündə satıcının səlahiyyət və məsuliyyətlərindən biri hansı variantda səhv verilmişdir?

- A) Son nəqletmə
- B) Qablaşdırma
- C) İxrac gömrük xərcləri
- D) Çatdırma sığortası
- E) Əsas nəqletmə vasitəsinə yükləmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

66. Zəruri olan materiallara tədarükün planlaşdırılması prosesində nəzərə alınmalı əsas amillərdən hansı səhv verilmişdir?

- A) Tələb olunan materialların nomenklaturası, sinfi, qrupu və çeşidi
- B) İstehsal yerlərində materiallara tələbatın yaranması vaxtı
- C) Təchizatçıların (məhsulgöndərənlərin) məhsulgöndərmə imkanları
- D) Materialların tədarükü ilə bağlı olan tədarük xərcləri və onların səviyyəsi
- E) Tədarükü planlaşdıran şəxslərin adı, vəzifəsi və təcrübəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

67. Hansı təslim (Incoterms) növündə bütün səlahiyyət və məsuliyyətlər satıcıya aiddir?

- A) FCA (Free carrier)
- B) DDP (Delivery duty paid)
- C) CFR (Cost and freight)

D) EXW (Ex Works)

E) DAP (Delivery at place)

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

68. Təhlükəli yüklər gəmiyə hansı qayda üzrə yüklənir və boşaldılır?

A) Digər yüklərdən sonra yüklənir və boşaldılır

B) Digər yüklərdən sonra yüklənir, əvvəl boşaldılır

C) Digər yüklərdən əvvəl yüklənir, sonra boşaldılır

D) Digər yüklərlə qarışıq şəkildə yüklənir və boşaldılır

E) Digər yüklərdən əvvəl yüklənir və boşaldılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2000-ci il tarixli 75N<sup>ə</sup>-li qərarı

69. SOCAR da Satınalmalar Komitəsinin tərkibi kim tərəfindən müəyyən edilir.

A) SOCAR-ın prezidenti

B) SOCAR- iqtisadi məsələlər üzrə vitse-prezidenti

C) Satınalmanın aparıcı müəssisənin rəhbərliyi

D) Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi

E) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir.

70. SOCAR ın satınalamalar siyastətinə görə aşağıda göstərilənlərdən hansı Satınalamalar üçün “Əlaqələndirici Şəxs” ola bilər? 1. SOCAR-ın Satınalamalara Dair Təlimatların bilən: 2. Müstəqil ekspert olan: 3. Satınalmalar qrupuna daxil olan: 4. SOCAR baş ofisin əməkdaşı: 5. Satınalmalar üzrə Dövlət Agentliyinin mütəxəssisi

- A) 1, 2
- B) 1, 3, 4
- C) 1, 2, 3
- D) 1, 5
- E) 3, 5

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.21

71. İki Zərf Prinsipi dedikdə nə başa düşürsünüz? (SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

- A) Eyni sorğu üçün iki – minimum və maksimum təklif verilməsi
- B) Texniki və maliyyə təkliflərin ayrı-ayrı zərflərdə təqdim olunması
- C) 1 ci mərhələ və 2 ci mərhələdə təklif zərfinin verilməsi
- D) İddiaçı tərəfindən tender təklifinin ikiqat zərfə qoyularaq təqdim edilməsi
- E) Tenderdən əvvəl və tenderdən sonra təklif verilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.22

72. SOCAR – ın Satınalmalar Komitəsinin tərkibi kim tərəfindən müəyyən edilir

- A) Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə
- B) SOCAR-ın prezidentinin əmri ilə
- C) Azərbaycan Respublikası Energetika Nazirinin əmri ilə

D) Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin əmri ilə

E) Əmlak Məsələləri Dövlət Xidməti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalmalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.28

73. Müsabiqəyə dəvət sənədlərinin hazırlamaq, təkliflərinin qiymətləndirilməsi meyarlarını müəyyən etmək, müsabiqəyə dair protokolları tərtib etmək və s kim icra etməlidir?  
(SOCAR-ın Satınalmalara Dair Təlimatına əsasən)

A) Satınalmalar Komitəsi

B) Satınalmalar qrupu

C) Əlaqələndirici şəxs

D) İxtisaslaşmış Təchizat Bölməsi

E) Satınalmalar üzrə Dövlət Agentliyinin mütəxəssisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir.  
Satınalmalar qrupunun Əsasnaməsi . m 1.4

74. SOCAR – ın Baş ofisində Satınalmaların Keçirilməsi Prosesinin ardıcılığı hansı cavbda pozulmayıb? (SOCAR-ın Satınalmalara Dair Təlimatına əsasən)

A) Satınalma Strategiyasının hazırlanır, təsdiq edilmək üçün Satınalmalar Komitəsinə göndərilir, Təsdiqdən sonra Satınalmalar qrupu yaradılır, qrup tələbatın müəyyən edir

B) Tələbatın müəyyən olunur, Satınalma Strategiyasının hazırlanır, təsdiq edilmək üçün Satınalmalar Komitəsinə göndərilir, Təsdiqdən sonra Satınalmalar qrupu yaradılır

C) Satınalmalar Komitəsi tələbatı müəyyən edir, təsdiq edilmək üçün Struktur Vahidin rəhbərinə göndərir, təsdiqdən sonra Satınalmalar qrupu yaradılır

D) Satınalmalar qrupu Satınalma Strategiyasının hazırlayır, təsdiq edilmək üçün Struktur Vahidin rəhbərinə göndərir, təsdiqdən Satınalmalar Komitəsi yaradılır

E) Tələbatın müəyyən olunur, təsdiq edilmək üçün Satınalmalar qrupuna göndərilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.48.m.1.2

75. Hansı cavabdakı məlumatlar Satınalma Strategiyasında göstərilir? (SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

- A) Malların texniki xüsusiyyətləri, istismar xərcləri və s
- B) satın alınan malın həcmi, ehtimal olunan dəyəri, tətbiq olunan satınalma metodu və s;
- C) 5 illik müddət üçün satın alınması planlaşdırılan malları adı, keyfiyyəti və miqdarı
- D) Yalnız satınalamaların aparılması üsulları və metodlarə
- E) Malların ehtimal olunana alış qiyməti, istismar xərcləri, uzun ömürlülüü, təmirə yarralığı və s

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.47.m.1.2

76. Prekvalifikasiyanın məqsədi nədir? (SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

- A) Satınalma Komisiyasının üzvlərinə SOCAR-ın Satınalamalara Dair Təlimatının öyrədilməsi və imtahan götütrülməsi
- B) Satınalma Qrupunun üzvlərinin Satış Strategiyasının tələblərinə uyğun olaraq ixtisasının formalaşdırılması
- C) Tələb olunan təcrübəyə, texniki və maliyyə resurslarına malik podratçıların malgöndərənlərin müsabiqəyə cəlb edilməsi
- D) Vendorların ixtisaslaşmasının tələb olunan fəaliyyət istiqamətdə dəyişdirilməsi
- E) Satınalamalar üçün "Əlaqələndirici Şəxs" in ixtisas biliklərinin dəyişdirilməsi üçün təhsil almaa göndərilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.49.m.3



77. Prekvalifikasiya prosesinin "Xüsusi " element qiymətləndirilməsində aşağıdakı faktorlardan hansılar nəzərə alınır? (SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

- A) Texniki və maliyyə imkanları və onlardan sərbəst istifadə etmək qabiliyyəti;
- B) Təşkilati-hüquqi forması, hüquq fəaliyyət qabiliyyətinin vəziyyəti
- C) Müvafiq sahədə təcrübə,yeni texnologiya, fəaliyyət tarixçəsi və s.
- D) İdarəetmə səriştəliyi, məhsulun (xidmətin) keyfiyyətinə nəzarət;
- E) Texniki təhlükəsizlik qaydalarına riayət olunması, kadr potensialı.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.50.m.3

78. SOCAR - da Satınalmalar üzrə müsabiqələrin növləri hansılardır?

- A) Açıq tender, təkliflər sorğusu, İkimərhələli tender, bir mənbədən satınalma, kotirovkalar sorğusu
- B) Məhdud iştiraklı, qapalı tender, bir mənbədən satınalma, kotirovkalar sorğusu
- C) Açıq Müsabiqə, elektron Hərrac , Seçmə Müsabiqə və İki mərhələli Müsabiqə
- D) Elektorn hərrac və Qapalı hərrac
- E) Açıq Müsabiqə, elektron Hərrac , İkimərhələli tender, bir mənbədən satınalma,

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.53.m.4

79. Malın ehtimal olunan satınalma dəyərin müəyyən edilməsi üçün kifayət qədər etibarlı məlumatları əldə etmək çətin olduqda, tələbatın təmin edilməsi üçün kifayət qədər komfortlu vaxt varsa və satınalma sahələri üzrə vendorların sayı sağlam rəqabət yaratmaq üçün azdırsa hansı üsulla satınalamalar aparılması məqsəddə uyğundur? (SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

- A) İki mərhələli Müsabiqə
- B) Seçmə Müsabiqə

- C) Açıq Müsabiqə,
- D) Məhdud iştiraklı
- E) Bir mənbədən satınalma,-

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.52.m.4

80. SOCAR da Seçmə Müsabiqə ilə Satınalmalar üsulundan hansı halda istifadə edilir?

- A) Ehtimal olunan satınalma dəyərin müəyyən edilməsi üçün kifayət qədər etibarlı məlumatları əldə etmək mümkün olmadıqda
- B) Satınalma sahələri üzrə vendorların sayı sağlam rəqabət yaratmaq üçün azdırsa
- C) Həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar yalnız məhdud sayda potensial malgöndərənlərdə olduqda;
- D) Malın ehtimal olunan satınalma dəyəri haqqında yenilənmiş məlumatları əldə etmək çətin olduqda
- E) Bütün müsabiqə iştirakçıları texniki baxımdan eyni səviyyəli mal və xidmətlər təchiz edirsə və müsabiqə yalnız maliyyə aspektləri üzərində qurulacaqsə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.51.m.4

81. Hansı malın alınması üçün İki mərhələli Müsabiqədən istifadə edərsiniz? (SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

- A) Müxtəlif diametrlili burazlar alınması üçün
- B) Dəftərxana ləvazimatı alınması üçün
- C) Yeni fiziki əsaslarla işləyən qazma baltasının layihələndirilməsi üçün
- D) 95 % lik Spirt dezinfeksiya maddəsi almaq üçün
- E) Avtomobillər üçün təkər almaq üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.52.m.4.

82. SOCAR da keçirilən "Seçmə Müsabiqə" üsulu, Dövlət satınalmaları haqqında Qanunda hansı Satınalma metodu ilə analogi səbəblərdən tətbiq edilir və ya oxşardır?

- A) təkliflər sorğusu
- B) İkimərhələli tender
- C) Məhdud iştiraklı tender
- D) Bir mənbədən satınalma metodu
- E) Kotirovkalar sorğusu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət satınalmaları haqqında Qanun.m 19.2.

83. SOCAR da Hansı hallarda satınalmalarda "Bağlı Zərf" və "İki Zərf" prinsipləri tətbiq olunur.

- A) Satınalamanın ehtimal olunan müqavilə qiyməti 1 milyon manatdan çox olduqda
- B) Ehtimal olunan müqavilə dəyəri SOCAR-ın prezidentinin əmri ilə müəyyən edilmiş məbləğlərdən aşağı olduqda
- C) Satınalamalar elektron hərrac üsulu ilə aparıldıqda
- D) Ehtimal olunan müqavilə dəyəri SOCAR-ın prezidentinin əmri ilə müəyyən edilmiş məbləğlərdən artıq olduqda
- E) Ehtimal olunan müqavilə dəyəri SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidentinin əmri ilə müəyyən edilmiş məbləğlərdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.53.m.5.1.

84. SOCAR da Satınalamalar Müsabiqəsinin Bağlı Zərf" və "İki Zərf" prinsipləri ilə aparılması haqda kim qərar verir

- A) Struktur Vahidi rəhbəri
- B) Əlaqələndirici şəxs
- C) Satınalamalar komissiyası
- D) Satınalmalar Qrupu
- E) Sifarişçi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.53.m.5.1.

85. Müsabiqənin Bağlı Zərf prinsipi ilə aprılması zamanı təklifin olduğu zərf açıq təqdim edilərsə Əlaqələndirici Şəxs bu zaman nə etməlidir? (SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

- A) Təklifini geri qaytarmalı və həmin iştirakçını iddiaçılar siyahısından çıxartmalıdır
- B) Təklifi qəbul edərək zərfi açıq şəkildə müsabiqəyə daxil etməlidir
- C) Təklifi yeni zərflə qoyaraq, öz imzası ilə məxficiliyin gücləndirib müsabiqəyə daxil edir
- D) Təklifini geri qaytarmalı və təkrar təqdim edilməsini tələb etməlidir.
- E) Müsabiqədə ilkin olaraq aşiq zərfdəki təkifə baxılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.53.m.5.1.

86. Hər hansı müsabiqə təklifi qəbul vaxtına dörd saat qalmışa qədər gəlməyibsə , Satınalmaların təmin etməli şəxs nə edir? (SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

- A) Satınalamalar komissiyasının üzvü telefonla iddiaçı ilə əlaqə saxlamalıdır
- B) Satınalamalar Qrupunun üzvü iştirakçı sı ilə dərhal telefon əlaqəsini yaratmalıdır.
- C) Əlaqələndirici Şəxs müsabiqə təklifinin qəbulu üçün hər gecikən saat üçün ödəniş qəbzı almalıdır
- D) Əlaqələndirici Şəxs müsabiqə iştirakçısı ilə dərhal telefon əlaqəsini yaratmalıdır.

E) Satınalamalar Qrupunun üzvü həmin iddiaçının müsabiqəyə buraxılmamasə məsələsin müzakirə edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.53.m.5.1.

87. SOCAR da Müsabiqəyə Dəvət Sənədləri kim tərəfindən hazırlanmalıdır.

A) Təchizat Bölməsi

B) Satınalamalar Qrupu

C) Struktur Vahidinin rəhbəri

D) Əlaqələndirici Şəxs

E) Satınalmalarr Komissiyası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.58.m.5.7.

88. Müsabiqə təklifinin qiymətləndirilməsi ardıcılığı hansı cavabda pozulmayıb? (SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

A) Təklif olunan qiymətlərin eyniləşdirilmə əsasında müqayisəsi, Texniki səhvlərin düzəldilməsi;

B) Təkliflərin müqayisəsi; yayınmaların rəqəmlərdə ifadə edilməsi Qiymətləndirmə protokolunun tərtib edilməsi.

C) Qiymətləndirmə protokolunun tərtib edilməsi, Qiymətləndirmə meyarlarının tətbiqi; Təkliflərin müqayisəsi

D) Qiymətləndirmə meyarlarının tətbiqi; Təkliflərin müqayisəsi; Qiymətləndirmə protokolunun tərtib edilməsi.

E) Təkliflərin müqayisəsi, Bütün cavablandırılmamış şərtlərin təyin edilməsi;

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.58.m.5.8.

89. SOCAR da Satınalmalar üzrə müsabiqə təklifinin kommersiya aspektlərinin qiymətləndirilməsi kim tərəfindən aparılmalıdır?

- A) Struktur Vahidinin rəhbəri
- B) Satınalmalar Komitəsi
- C) İxtisaslaşmış Təchizat Bölməsinin rəhbəri
- D) Satınalmalar üzrə Dövlət Agentliyinin mütəxəssisi
- E) Əlaqələndirici Şəxs

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.59.m.5.8.

90. Satınalmaların müsabiqə təklifinin texniki qiymətləndirilməsinə kim və ya kimlər aparır? (SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

- A) Satınalmalar üzrə Dövlət Agentliyinin mütəxəssisi
- B) Əlaqələndirici Şəxs
- C) Satınalmalar Komitəsi
- D) İxtisaslaşmış Təchizat Bölməsinin rəhbəri
- E) Satınalamalar Qrupunun üzvü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.60.m.5.8.

91. SOCAR da satınalma müsabiqəsinin qiymətləndirməsinin nəticələrinin sənədləşdirilməsi qaydası hansı cavabda düzgün göstərilib?

- A) Satınalmalar Qrupu tərəfindən Arayış hazırlanır, Satınalmalar üzrə Dövlət Agentliyinin mütəxəssisi tərəfindən imzalanır
- B) İxtisaslaşmış Təchizat Bölməsi tərəfindən Protokol hazırlanır və Satınalmalar Qrupunun bütün üzvləri tərəfindən imzalanır

C) İxtisaslaşmış Təchizat Bölməsi tərəfindən Arayış hazırlanır, Sifarişçi və Məlgöndərən tərəfindən imzalanır

D) Satınalmalar Qrupu tərəfindən Arayış hazırlanır, Sifarişçi və Məlgöndərən tərəfindən imzalanır

E) Əlaqələndirici Şəxs tərəfindən Protokol hazırlanır və Satınalmalar Qrupunun bütün üzvləri tərəfindən imzalanır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalmalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.62.m.5.8.

92. Əlaqələndirici Şəxsin debriinq iclaslarının çağırılmasında əsas məqsəd nədir? (SOCAR-ın Satınalmalara Dair Təlimatına əsasən)

A) Qalib gəlməyən iştirakçıların təklifləri və təkliflərin müqayisəsi

B) İştirakçıların tam və ətraflı müsabiqə təklifi verməsi üçün lazımlı məlumata sahib olmasını təmin etmək

C) Keçiriləcək müsabiqə zamanı yeni, yaxud mürəkkəb satınalma strategiyası haqda məlumat vermək

D) Qalib gəlməyən müsabiqə iştirakçılarının maliyyə təkliflərinin detallı müzakirəsi

E) Qalib gəlməyən müsabiqə iştirakçılarının təkliflərinin gələcəkdə təkmilləşdirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satınalmalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.62.m.5.11.

93. SOCAR-ın Satınalmalara Dair Təlimatına əsasən "müsabiqədən kənar satınalmalara" hansı aiddir?

A) Texniki və maliyyə təkliflərin ayrı-ayrı zərflərdə təqdim olunması

B) Rəqabətli müsabiqələrdən istifadə edilməsi

C) Müsabiqə təkliflərinin bağlı zərfdə qəbul olunması

D) elektron hərraclar

E) Birbaşa danışıqlarla satınalma əməliyyatının həyata keçirilməsi.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.65.m.5.12.

94. Müsabiqədən kənar satınalmalarda tələb olunan mallarla (işlərlə və ya xidmətlərlə) bağlı alternativli olmayan malgöndərən (podratçı) necə adlanır?( SOCAR-ın Satınalamalara Dair Təlimatına əsasən)

A) İcraçı

B) Tək mənbə

C) Vendor

D) İddiaçı

E) Yeganə mənbə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalamalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.65.m.5.12.

95. SOCAR da növbəti il üçün tələbat proqnozlarının verilməsinin prosedur ardıcılığı hansı cavabda doğrudur?

A) Struktur Vahidinin Satınalamalar Qrupu proqnozları tərtib edir və SOCAR-ın Satınalamalar Komissiyasına təqdim edir.

B) SOCAR-ın Təchizat İdarəsi strategiya hazırlayır, Struktur Vahidinin İxtisaslaşmış Təchizat Bölməsinə verir, bu bölmələr isə Struktur Vahidi üzrə Struktur bölmələrə paylayır

C) Struktur bölmələr tələbat proqnozları hazırlayır, Struktur Vahidinin rəhbərinə təqdim edir, rəhbər isə Struktur Vahidi üzrə ümumiləşdirilmiş proqnozları SOCAR-ın Satınalamalar Komissiyasına təqdim edir.

D) Struktur Vahidinin İxtisaslaşmış Təchizat Bölməsinin proqnozları tərtib edir və SOCAR-ın Satınalamalar Komissiyasına təqdim edir.

E) Struktur bölmələr tələbat proqnozları hazırlayır, Struktur Vahidinin İxtisaslaşmış Təchizat Bölməsinə verir, bu bölmələr isə Struktur Vahidi üzrə ümumiləşdirilmiş proqnozları SOCAR-ın Təchizat İdarəsinə təqdim edir

Testin çətinlik dərəcəsi: asan



İstinad: Satınalmalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.69.m.7.

96. Növbəti il üçün tələbat proqnozlarını SOCAR-ın Təchizat İdarəsinə son təqdim etmə vaxtı hansıdır?

- A) Noyabr ayının 1-dək
- B) Dekabr ayının 30-dək
- C) Dekabr ayının 1 -dək
- D) Oktyabr ayının 1-dək
- E) Noyabr ayının 30-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalmalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.69.m.7.

97. SOCAR da müqavilə sifarişinin əslinin nüsxəsinin saxlama müddəti müqavilə başa çatdıqdan sonra hansı müddətdə saxlanmalıdır.

- A) 1 il
- B) 3-il
- C) 5 il
- D) 12-il
- E) 7 il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalmalara Dair Təlimatlar. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri ilə təsdiq edilmişdir. S.72.m.8.

98. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləğin neçə min manat müəyyən edilib?

- A) 5 min manat

- B) 1 min manat
- C) 50 min manat
- D) 20 min manat
- E) 100 min manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi .Qərar № Q-12 Bakı şəhəri  
20 may 2013-cü il

99. Hansı halda dövlət satınalmaları barədə bildiriş beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməlidir?

- A) Satın alınan xidmətlərin ümumi qiyməti 5 min manatdan çox olduğu hallarda
- B) Satın alınan xidmətlərin ümumi qiyməti 1 min manatdan çox olduğu hallarda
- C) Satın alınan xidmətlərin ümumi qiyməti 10 min manatdan çox olduğu hallarda
- D) Satın alınan xidmətlərin ümumi qiyməti 3 min manatdan çox olduğu hallarda
- E) Satın alınan xidmətlərin ümumi qiyməti 500 min manatdan çox olduğu hallarda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi .Qərar № Q-12 Bakı şəhəri  
20 may 2013-cü il

100. Eyni keyfiyyətdə ola Yerli istehsal (Y) təssərüfat sabunun qiyməti 1,1 manat, idxal olunan (İ) təssərüfat sabunun qiyməti 1 manat olarsa, Güzəştli düzəliş tətbiq etdikdən sonra tender təkliflərini qiymətləndirilməsi hansı cavabda doğrudur? .

- A) (Y) - təssərüfat sabunun qiyməti - 1,1 manat, (İ) - təssərüfat sabunun qiyməti 0,8 manat olar
- B) (Y) - təssərüfat sabunun qiyməti - 1,3 manat, (İ) -təssərüfat sabunun qiyməti 1 manat olar
- C) (Y) - təssərüfat sabunun qiyməti - 0,9 manat, (İ) təssərüfat sabunun qiyməti 1 manat olar

D) (Y) təssərüfat sabunun qiyməti - 1,1 manat, (İ) təssərüfat sabunun qiyməti 1,2 manat olar

E) (Y) təssərüfat sabunun qiyməti - 1 manat, (İ) təssərüfat sabunun qiyməti 1 manat olar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı "Güzəştlərin tətbiqi Qaydası" M.3

101. Əmək haqqı fondunun ən azı 80 faizi Azərbaycan vətəndaşlarına verilən hansı Müəssisədə istehsal olunan mal - yerli mal sayılır ?

A) işlərin yerinə yetirilməsində 0 faiz yerli mallardan istifadə olunan müəssisə

B) işlərin yerinə yetirilməsində ən azı 80 faiz yerli mallardan istifadə olunan müəssisə

C) işlərin yerinə yetirilməsində 100 faiz yerli mallardan istifadə olunan müəssisə

D) işlərin yerinə yetirilməsində ən azı 50 faiz yerli mallardan istifadə olunan müəssisə

E) işlərin yerinə yetirilməsində ən azı 20 faiz yerli mallardan istifadə olunan müəssisə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı "Güzəştlərin tətbiqi Qaydası" M.6

102. Dövlət satınalamasında növbəti il üçün ilkin satınalma planı dövlət satınalmalarının vahid internet portalında hansı vaxtadək yerləşdirilməlidir? .

A) cari ilin Dekabr ayının 15-dən gec olmayaraq

B) cari ilin noyabr ayının 30-dan gec olmayaraq

C) cari ilin oktyabr ayının 15-dən gec olmayaraq

D) cari ilin oktyabr ayının 30-dan gec olmayaraq

E) cari ilin noyabr ayının 15-dən gec olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalamalar haqqında Qanun .m.4.1.1

103. Fövqəladə hallarla əlaqədar olaraq hər hansı malla təcili tələbat yaranarsa və satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda hansı satınalma metodundan istifadə edərsiniz?

A) Kotirovka sorğusu

B) Elektron tender

C) Məhdud iştiraklı tender

D) Bir mənbədən satınalma metodu

E) Açıq tender,

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satınalamalar haqqında Qanun .m.21.1.3